

Dünya xalqlarının mədəniyyəti tarixən bir-birindən təcriddə deyil, əksinə qarşılıqlı təsir dairəsində inkişaf etmiş, yüksək mənəvi dəyərlər qazanmışdır. Şərti də olsa dünya mədəniyyətinin iki qütbü kimi səciyyələndirilən Şərqi və Qərb mədəniyyətləri bir-birinə bağlılıq və təsir nəticəsində müasir sivil mərhələyə yetişə bilməşdir. Hər bir xalqın mədəniyyəti həmin xalqın yaşadığı ərazi, region, mühit və s. amillərlə bağlı olsa da, onun dünya mədəniyyətinin inkişaf xətti ilə əlaqə və yaxınlığı şəksizdir. Türk xalqlarının mədəniyyəti və ədəbiyyatı bu mənada dünya mədəniyyəti və ədəbiyyatının ayrıca qolu və mərhelesi olmaqla yanaşı, həm də onların əsas tərkib hissəsidir.

Türklər dönyanın qədim və qüdərli xalqlarındandır. XX əsr türk ədəbiyyatının məşhur nümayəndəsi Nizami Məmmədov-Tağısoyun ali məktəblərin filologiya fakültələrində təhsil alan tələbələr üçün yazdığı "Qaraqalpaq ədəbiyyatı" adlı kitabı vacib bir dərslik, ciddi bir araşdırma olaraq Qaraqalpaq ədəbiyyatının ən qədim mərhələlərdən başlayaraq günümüzə qədər keçdiyi yola nəzər salmaq, bu ədəbiyyatın inkişaf istiqamətlərini, mövzu və problem xüsusiyyətlərini, janr özünəməxsus-

luğunu, ayrı-ayrı sənətkarların yaradıcılıqlarını öyrənmək və nəzəri-estetik müstəvədə dəyərləndirmək baxımından əhəmiyyətliidir. Qeyd etməliyik ki, qaraqalpaq xalqı qədim və zəngin tarixe malikdir. Onun milli mədəniyyəti, folkloru, özünəməxsus inceşənəti, klassik ədəbiyyatı, qədim adət-ənənələri bunu bir da-ha təsdiqləyir. Dərslikdə hal-hazırda Özbəkistan Respublikası tərkibində yerleşən Qaraqalpaq Respublikasının coğrafi ərazisi, tarixi vəziyyəti, qaraqalpaqların digər qədim türk tayfaları ilə mədəni-mənəvi əlaqələri, mənşəyi, Qaraqalpaqstan ərazisində qədim abidələr, "Qaraqalpaq" etnonimi, Rusyanın Qaraqalpaqstanada apardığı müstəmləkəciliş siyaseti, qaraqalpaqların tarixinin, coğrafiyasının, etnogenezisinin, folklorunun və mədəniyyətinin öyrənilməsi sahəsində görülən işlər, XX əsrde qaraqalpaqların mədəni və mənəvi həyatı, mətbuatın, təhsilin və elmin inkişafında rolü, ilk qaraqalpaq dərslikləri olan "Əlifba" və "Oxu kitabı", Qaraqalpaq Muxtar Vilayətinin Qaraqalpaq Muxtar Respublikasına çevriləməsi, Qaraqalpaqstan Respublikasının yaranması haqqında ətraflı məlumat verilir. Problemə ilk olaraq tarixi, coğrafi, ictimai-siyasi, etnogenetik və s. müstəvədə yanaşma qaraqalpaqların geniş mənada milli-türk özünəməxsusluğunu üzə çıxmışına, bir səra qaranlıq məqamlara aydınlıq gətirilməsinə xidmet göstərir.

Dünyanın yeniləşdiyi, sovet rejiminin dağıldığı, ayrı-ayrı suveren və müstəqil dövlətlərin yarandığı mərhələdən sonra digər xalqlar kimi türklər də özünün mədəni və siyasi tarixini yenidən öyrənmək və yazmaq, obyektiv işıqlandırmaq, təhlili etmək imkanı və hüquq qazana bildi.

Azərbaycanda milli müstəqillik eldə olunduqdan sonra ali məktəblərin filologiya fakültələrində ilk dəfə tədris olunan "Türk xalqları ədəbiyyatı" fənni də bilavasitə bu sahəyə xidmət kimi planlaşdırılmışdır. Bu fənnin tədrisi prosesində keçmiş sovet məkanında yaşayan ayrı-ayrı türk xalqlarının ədəbiyyatının öyrənilməsi də qarşılıq məqsəd qoyulmuşdur. Təbii ki, türk xalqlarının zəngin ədəbi-bədii yaradıcılıq nümunələrinin həm ümumtürk konsepsiyesi, həm də milli türk ədəbiyyatının özünəməxsusluğunu, fərdi yaradıcılıq xüsusiyyətləri baxımından tədrisi bu prosesdə xüsusi əhəmiyyəti ilə seçilir. Eyni zamanda bu fənnin tədrisi zamanı türk xalqlarının mədəniyyətinə digər dünya xalqlarının mədəniyyətindən təcriddə, ayrılıqla yox, vəhdət, qarşılıqlı əlaqə və bağlılıq şəraitində münasibət bildirilməlidir. Çünkü inkaredilməz faktdır ki,

türklerin qədim folklor irsi Misir və ümumən Yaxın və Orta Şərqi ədəbi abidələri ilə qarşılıqlı əlaqə prose-sində olmur. Yazılı ədəbiyyatda da bu cür əlaqə, ənənə yaxınlığı özünü göstərmış ve hazırda da göstərməkdədir.

Filologiya üzrə elmlər doktoru, Nizami Məmmədov-Tağısoyun ali məktəblərin filologiya fakültələrində təhsil alan tələbələr üçün yazdığı "Qaraqalpaq ədəbiyyatı" adlı kitabı vacib bir dərslik, ciddi bir araşdırma olaraq Qaraqalpaq ədəbiyyatının ən qədim mərhələlərdən başlayaraq günümüze qədər keçdiyi yola nəzər salmaq, bu ədəbiyyatın inkişaf istiqamətlərini, mövzu və problem xüsusiyyətlərini, janr özünəməxsus-

müəllif qaraqalpaq folklorunun janrlarını - mifoloji həkayələr, neğmələr, əfsanələr, lətifələr, rəvayətlər, atalar sözü və məsəlləri qruplaşdırır, bu folklorun zənginliyi və rəngarəngliyi barədə oxucuda təessürat yaradır. Xalqın həyatının, psixologiyasının, dünyagörüşünün geniş ekinci tapdı-ğı nağıllar epik təhkiyənin janrı kimi qaraqalpaq xalq folklorunda mühüm yer tutmaqla daha qədim tarixə malikdir. Müəllif xüsusile qaraqalpaq folklorunun ən mühüm bölməsi kimi nağıllara geniş yer ayıraraq onları "Şehri nağıllar", "Heyvanlar haqqında nağıllar" və "Sosial-məisət nağılları" başlıqları altında tədqiq edir.

Zəngin və təkrarolunmaz folklor, xalq poeziyası, özünəməxsus incə-

Orta Asiyada baş verən dəyişikliklər idi. Ayapbergen Musayev, Abbas Dabilov, Sadiq Nurumbetov, Əhməd Ətəpov, Xocəhəməd Əhmədov, Mirzəqalı Darıbəyov, Jolmirzə Aymırzəyev kimi sənətkarların yaradıcılığında bunu açıqça görürük. Bu illərin lirikası siyasi xarakterli idi. Müəllif də qaraqalpaq poeziyasını yeni bədii nümunələrlə zənginləşdirməyə can atan ayrı-ayrı sənətkarların yaradıcılığı əsasında oxucuda qaraqalpaq ədəbiyyatının bu dövrü haqqında zəngin təessürat yaradır.

XX əsrde qaraqalpaq ədəbiyyatında Böyük Vətən müharibəsi mövzulu əsərlər özünəməxsus yer tutur. Bu illərdə qaraqalpaq şairləri əsərlərində dövrün pafosunu düzgün əks

Qaraqalpaq ədəbiyyatı: Epos dönməmindən çağdaş mərhələyədək

luğunu, ayrı-ayrı sənətkarların yaradıcılıqlarını öyrənmək və nəzəri-estetik müstəvədə dəyərləndirmək baxımından əhəmiyyətliidir.

Qeyd etməliyik ki, qaraqalpaq xalqı qədim və zəngin tarixe malikdir. Onun milli mədəniyyəti, folkloru, özünəməxsus inceşənəti, klassik ədəbiyyatı, qədim adət-ənənələri bunu bir da-ha təsdiqləyir. Dərslikdə hal-hazırda Özbəkistan Respublikası tərkibində yerleşən Qaraqalpaq Respublikasının coğrafi ərazisi, tarixi vəziyyəti, qaraqalpaqların digər qədim türk tayfaları ilə mədəni-mənəvi əlaqələri, mənşəyi, Qaraqalpaqstan ərazisində qədim abidələr, "Qaraqalpaq" etnonimi, Rusyanın Qaraqalpaqstanada apardığı müstəmləkəciliş siyaseti, qaraqalpaqların tarixinin, coğrafiyasının, etnogenezisinin, folklorunun və mədəniyyətinin öyrənilməsi sahəsində görürlən işlər, XX əsrde qaraqalpaqların mədəni və mənəvi həyatı, mətbuatın, təhsilin və elmin inkişafında rolü, ilk qaraqalpaq dərslikləri olan "Əlifba" və "Oxu kitabı", Qaraqalpaq Muxtar Vilayətinin Qaraqalpaq Muxtar Respublikasına çevriləməsi, Qaraqalpaqstan Respublikasının yaranması haqqında ətraflı məlumat verilir. Problemə ilk olaraq tarixi, coğrafi, ictimai-siyasi, etnogenetik və s. müstəvədə yanaşma qaraqalpaqların geniş mənada milli-türk özünəməxsusluğunu üzə çıxmışına, bir səra qaranlıq məqamlara aydınlıq gətirilməsinə xidmet göstərir.

Dərsliyin "Qaraqalpaqların dasdan yaradıcılığı" adlı bölməsində əsas olaraq Qaraqalpaq xalqının epos təfəkkürü, ictimai-siyasi baxışları, azadlıq və xoşbəxtlik ideyaları, şər qüvvələrlə mübarizəsi, bir sözlə, milli eposun özünəməxsus xüsusiyyətləri təhlil edilir. Qaraqalpaq həyatının salnaməsi rolunu oynayan, başlıca mövzusu ölkəni yadəlli işgalçılarından azad etmək mübarizəsi olan "Yer Ziuar", "Qurbanbəy" kimi dastanlarını ayrıca təhlil edən müəllif dastanların süjet və kompozisiya quruluşu, personajları, bədii təsvir və ifadə vasitələri haqqında ətraflı məlumat verir. Bu bölmə ilə yaxından tanışlıq onu deməyə əsas verir ki, qaraqalpaq dastanlarının əksəriyyəti nəzəmdə olmaqla, öz ritmikliyi, qafiyə quruluşu və musiqiliyi ilə seçilir.

Dərslikdə diqqəti çəkən digər bir bölmə "Qaraqalpaq şifahi xalq ədəbiyyatı" adlı bölmədir. Bu bölmə



sənət, dastançılardan, qissəxan və xanəndələrin yaradıcılığı qaraqalpaq xalqının həyatının əsasını təşkil etmiş və etməkdədir. Qaraqalpaq ədəbiyyatının yaranması da qaraqalpaq xalqının təşəkkülü ilə birbaşa bağlıdır. Müəllif əsrlər boyu zəngin ənənələr üzərində formalanmış bu ədəbiyyatın XVIII-XIX əsrlər mərhələsi haqqında dərsliyin "XVIII-XIX əsrlər qaraqalpaq ədəbiyyatı" bölməsində məlumat verir. Bu bölməde XVIII əsr qaraqalpaq ədəbiyyatının banisi olan Jien Jırau, XIX əsr qaraqalpaq ədəbiyyatının öncüllərindən Günxo-ca, Haciniyaz, klassik qaraqalpaq poeziyasının ən görkəmli nümayəndəsi olan Berdağ kimi dəyərli sənətkarların yaradıcılığına geniş nəzər salmış, onların qaraqalpaq ədəbiyyatının XX əsrde yazıl-yaratmış nümayəndələrinə təsiri tutarlı dəllişlərlə nəzəre çatdırılmışdır.

"XX əsr Qaraqalpaq ədəbiyyatı" adlı bölməde XX əsr qaraqalpaq ədəbiyyatının inkişaf xüsusiyyətləri, dövrün ədəbi mövzularının özünəməxsusluğunu və problematikəsi, ədəbiyyata yeni yaradıcı qüvvələrin gelişisi, esrin 20-ci illərində teatrın yeni inkişaf mərhələsinə qədəm qoyması, dram dərnəklerinin yaranması kimi məsələləre aydınlıq getirilir. XX yüzilliğin 20-ci illərində ədəbiyyatda aparıcı mövzu Qaraqalpaqstanada

etdirməyə səy göstəridi. Bu müstəvədə müəllif D.Nazbergenovun və J.Aymırzəyevin yaradıcılığını daha geniş təhlil cəlb edir. Bölmənin sonrakı fəsillərində müəllif Jolmirzə Aymırzəyev, İbrahim Yusupov, Tolibay Kabulov kimi sənətkarların yaradıcılığına geniş nəzər salır.

Qaraqalpaq ədəbiyyatının dövrlerle təsnifatını verən müəllif dərslikdə müasir dövr qaraqalpaq ədəbiyyatına geniş yer ayırmış, Tulepbergen Kaipbergenovun yaradıcılığını daha derinləşdirilmiş müstəvədə təhlil etmişdir.

Əlbəttə, Qaraqalpaq xalqının ən qədim dövrən çağdaş mərhələyə qədərki ədəbiyyat nümunələrinin tədqiqinə həsr edilmiş, türkologiyamız üçün vacib tədqiqat hesab etdiyim Nizami Tağısoyun ağır zəhmət hesabına yazdığı "Qaraqalpaq ədəbiyyatı" kitabının meziyyətlərini kiçik bir yazıda eks etdirmək imkanı xaricindədir.

Lakin onu deyə bələrik ki, dərslikdə qaraqalpaq ədəbiyyatının belə bir elmi məzmun və nəzəri formatda təqdimi müəllifin qaraqalpaq ədəbiyyatı ilə yanaşı, ümumtürk ədəbiyyatı problemlərini dərindən bilməsi, bu sahədə özünü səriştəli mütəxəssis kimi təsdiqləməsinin nəticəsidir. Kitabda qaraqalpaq xalqının folklor, epos, klassik ədəbiyyat və XX əsr ədəbiyyatı mərhələlərinin çeşidi xüsusiyyətləri daxilində ortaya çıxılması bir xalqın timsalında (qaraqalpaq) milli ədəbiyyatının özünəməxsusluğunu təsdiqini təmin edir. Bu mənada dərsliyin əvvəlki səhifələrində müəllifin qaraqalpaq xalqının tarixinin, etnografiyasına, mübarizə və felaketlər dölu illərinə nəzər salması azərbaycanlı tələbələr bu xalqın mədəniyyəti, ədəbiyyatı ilə bərabər, həm də tarixi keçmişini, psixologiyasının özünəməxsus cəhətlərini izləmeye imkan vermişdir. Dərslik konkret bölmələr üzərində qurulmaqla bu bölmələrin hər biri ayrı-ayrılıqla bitkin fəsil təsiri bağışlayır. Diferensiasiya edilmiş hər bir fəsildə müəllif diqqətə çatdırılan eksər məsələlərin nəzəri-metodoloji təsnifatını da uğurla müəyyənləşdirmiş və bu kitabı ilə türkologiyamıza öz töhfəsi-ni bəxş etmişdir.

Elman QULİYEV